

ATMOSFER HAVASININ KEYFIYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ METEOROLOJİ AMILLƏRİN ONA TƏSİRİ MƏSƏLƏLƏRİ

S.H. Səfərov

Milli Aviasiya Akademiyası

Atmosfer havasının keyfiyyəti qıymətləndirilməsi və meteoroloji amillərin ona təsiri tədqiq edilmişdir. Bu istiqamətdə Ümumdünya Sahiya Taşkilatının MDB ölkələrinin, Avropanın və dünyanyan bəzi aparıcı ölkələrinin elmi və praktiki nüaliyyətlərinin şərhini verilmişdir. Əsas diqqət inversiya hadisələrinin, atmosfer yağıntılarının intensivliliyin və küləyin sürətinin, həmçinin də arazinin rəleyefinin atmosfer keyfiyyəti indeksindən təsirinin qıymətləndirilməsinə yönəldilmişdir. Atmosfer havasının keyfiyyətinin qıymətləndirilməsi hesablaşa eksperimentləri əsasında aparılmışdır. Atmosferi cırklondurulan müəssisələrin təhlükəsizlik kateqoriyaları müzayənləndirilmişdir. Əsas cırklondirci maddələr kimi azot dioksidi (NO_2), kükürd dioksidi (SO_2), toz və dəm qazı nümunələrini baxılmışdır.

Açar sözlər: atmosfer havasının keyfiyyəti, sənaye müəssisələrinin təhlükəsizlik kateqoriyaları, hesablaşa eksperimenti, meteoroloji elementlər

Mövzunun aktuallığı. Məlumdur ki, dünya iqtisadiyyatında sənaye potensialının artması səbabından atmosferin cırklonması XX əsrin ortalarından başlayaraq, xüsusilə aktuel problemlərə çevrilməye başlamışdır. Bu problem artıq tədqiqatçıların, iqtisadçıların, sosial sfera əməkdaşlarının, ekoloqların və siyasətçilərin diqqətini daha sürətli şəlb etməkdədir. Bu aspektde dünya əhalisinin sağlamlığını samarəli müdafiəsinə istiqamətlənmış vacib tədbirlərdən biri antropogen cırklondircicilərin konseñtrasiyasının atmosferdə azaldılması məsələləridir.

Bu problemləri aradan qaldırmak üçün dünyanın müxtəlif ölkələrində atmosfer havasının keyfiyyəti meyarından istifadə olunmağa başlanılmışdır. Bunularla bərabər, göstərmək olar ki, atmosfer havasının keyfiyyəti an vacib ekoloji amillərdən birey və insanların sağlamlıq durumunu və ekosistemlərin vəziyyətlərini təyin edir. Atmosfer havasının keyfiyyəti ilk növbəd burada cırklondirci maddələrin miqdarı səviyyəsi ilə şərtləndirilir. Bununla əlaqədən olaraq, onların miqdarı atmosferdə lazımi səviyyədə çoxdur. Atmosfer havasının keyfiyyəti isə - fiziki, kimyəvi və bioloji amillərin insanları, flora və faunaya, həm də müxtəlif təkiliyilər, konstruksiyalara, materiallara və ümumiylidə ətraf mühitə təsiri dərəcəsinə təyin edən atmosfer xassələrinin məcmusudur [1].

Ümumdünya Sahiya Taşkilatının Avropanın üçün tövsiyə etdiyi atmosfer havasının keyfiyyət meyarlarının yenidən baxılmış variantında verilmiş metodiki tövsiyələr görə xüsusi həyacana səbab olan əsas cırklondirci maddələr aşağıdakılardır: CO , ozon (O_3), NO_2 , asılı hissəciklər, qurğuşun (Pb) və kadmium (Cd). Bu maddələrin konseñtrasiyasının ölçülülmüş qıymətlərinin ortalaşdırılması dövrü 10 dəqiqədən (SO_2) bir ilə qədər (NO_2 , SO_2 , Pb və Cd) təşkil edir [1].

Atmosfer havasının keyfiyyəti meyarının qıymətləndirilməsinə bəynəlxalq təcrübəsinə əsasən demək olar ki, MDB ölkələrində atmosfer havasının keyfiyyət indeksinin qıymətləndirilməsi məqsədi ilə atmosferin cırklonması indeksi (AQI) kimi kompleks göstəricidən istifadə olunur [2]. AQI indeksinin hesablanması belə bir fərziyyəyə əsaslanmışdır ki, atmosferə atılan bütün zərərlə maddələrin yol verilə bilən həddindəki qıymətləri insanlara eyni cür təsir edir. Bundan sonra, onların konseñtrasiyaları artıraq zərərlilik dərəcəsi müxtəlif sürətlə artır və belə intensivlikli artma maddənin təhlükəsizliyi sifindən asılıdır. Bu indeksin tətbiqi 1979-cu ildə "Atmosferin cırklonmasına nəzarət üzrə Rəhbərlik" sənədi [3] hazırlanırdan sonra mümkün olmuşdur. Bu sənədə tikinti və istehsalat zonaları üçün atmosfer havasının keyfiyyətinə normativlər müəyyənənşədilir. AQI-nin qıymətlərindən asılı olaraq havanın cırklonması dərəcəsi beş səviyyəli şkalə ilə qiymətləndirilir. Qazaxistanda geniş yayılan və tövsiyə olunan göstərici atmosferin cırklonmasının kompleks indeksidir və bu indeks mümkün yol verilə bilən konseñtrasiyaya görə normalaşdırılmış qıymətlərinin cəmindən və müxtəlif cırklondirci maddələrin orta miqdarının SO_2 -ya göstirilmiş qıymətlərindən istifadə etməklə hesablanır [4].

Atmosferin keyfiyyətinin qıymətləndirilməsi işlərindən biri [5]-də öz əksini tapmışdır. Sənaye şəhərinin atmosferinin keyfiyyət meyarı kimi cırklondirci maddələrin atmosferə gələcəyi sərütün belə maddələrin səpalanması sürətinə nisbatdan istifadə olunmuşdur. Cırklondirci mənbə qonşuluğundakı orazılardan atmosfer havasının keyfiyyəti meyarı qıymətlər verilmişdir. Belarusda AQI artıq 30 ildir ki, geniş formada istifadə olunur [2]. Bunularla bərabər, Rusiyada ən iri şəhərlərdə atmosfer havasının keyfiyyətinin qıymətləndirilməsi işləri [6], və iri həcmli borusu koməri tikintisindən həyata keçirilmiş vaxtı müvafiq arazilərin atmosferinin keyfiyyətinin qıymətləndirilməsi işləri [7]-də aparılmışdır. Burada həmçinin atmosfer havasının keyfiyyətinin standartları verilmişdir.

Avropanın ölkələrində atmosfer havasının keyfiyyətinin qıymətləndirilməsi qaydası Birlik Şurasının 96/62/EC Direktivi ilə tənzimlənir [8]. Bu sənədə görə Avropanın ölkələrinin atmosfer havasında cırklondirci maddələrin yol verilə bilən konsentrasiyaları müəyyənləşdirildikdən sonra atmosfer havasının keyfiyyətinin qıymətləndirilməsi həm hava mühiti üzərində monitörinqin natiqlərindən, həm də modelləşdirme sistemlərindən istifadə etməklə həyata keçirilməlidir. Nümunə kimi göstərmək olar ki, Fransada milli səviyyədə qəbul olunmuş müvafiq indeks təklif edilmişdir. Bu indeks SO_2 , NO_2 , O_3 və asılı hissəciklər kimi 4 cırklondirci maddənin miqdarına əsasən hesablanır. Bu vaxt hər bir maddə üçün ilkin indeks təyin edilir, sutka ərzində isə atmosferin cırklonması indeksi an yüksək ilkin indekslərin cəmlənməsi yolu ilə hesablanır [1, 2].

Bunularla bərabər dünyamın müxtəlif ölkələrindən istifadə olunan atmosferin keyfiyyət indekslərinin müəyyənləşdirilməsi, qıymətləndirilməsi və istifadəsi işləri da qox genis miqyasda həyata keçirilir. Bu barədə ətraflı adəbiyyat təhlili [2]-də verilmiş və nümunə kimi göstərmişdir ki, ABŞ-in Ətraf mühitin mühafizəsi Agentliyi və onun regional bölmələri müntəzəm olaraq atmosfer havasının keyfiyyət indeksini hesablaşdırma və dərc edirlər (Air Quality Index - AQI) [9]. Bunularla bərabər, AQI indeksinin şkalası işlənilmişdir. Bu şkalaya baxılan cırklondirci maddənin müxtəlif konsentrasiyalarının insanların sağlamlığına təsiri dərəcəsindən asılı olaraq bir neçə interval daxildir. Eyni zamanda hər bir cırklonma səviyyəsi üçün müxtəlif rənglərdən istifadə olunur [2].

Cında ətraf mühitin mühafizəsi üzrə monitoring mərkəzi əsas şəhərlər üzrə hər gün kütlüvi informasiya vasitələrinə hesabat verir. Bu hesabata atmosferin cırklonması səviyyəsi, əsas cırklondircicilər, havanın keyfiyyətinin qıymətləndirilməsi və s. barədə informasiya daxildir. Bu məqsədlə havanın cırklonması indeksi (API), sutkalıq indeksin hesablanması vaxtı isə SO_2 , NO_2 və asılı hissəciklərin konsentrasiyalarından istifadə olunur [10].

Yuxarıda göstərilən məsələlər getdiyəcək dəha da aktuallaşdırma və elmi-praktiki əhəmiyyətini vurğulayıp atmosfer havasının keyfiyyətinin idarə edilməsi məsələsi on aktual problemlərdən biri kimi ortaya çıxır. Onun idarə edilməsi dedikdə ətraf mühitdə havanın keyfiyyətinin tənzimlənməsinə istiqamətlənmış bütün faaliyyət başa düşülür və onun son məqsədi onun təmizliyinin o həddə tədriclənməsidir ki, əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olsun.

İşin məqsədi. Sənaye şəhərində atmosfer havasının keyfiyyət meyarının elmi tədqiqatlarda geniş istifadə olunan hesablaşa eksperimentləri və müvafiq üsullar əsasında həyata keçirilməsi və meteoroloji amillərin ona təsirinin qıymətləndirilməsidir.

Tədqiqat metodikası.

Məlumdur ki, zərərlə maddələrin daima atmosferə atılması rejimində qarışlıkların atmosferdə daşınması və səpalanması şəraitinin təsiri altında havanın cırklonma səviyyəsinin tərəddüdləri müşahidə olunur. Hər bir cırklondirci maddə axınıni qıymətləndirmək üçün molekulyar və konvektiv diffuziyanın qanunlarından istifadə olunur. Bu qanunları aşağıdakı kimi izah etmək olar [11].

Müəssisə və küçələr kompleksinə cırklondirci (qarışq) mənbəyi (generator) kimi baxmaq və aqış hava şəraitini mövcud olarsa, atmosfer havasının keyfiyyəti zərərlə qarışlıkların atmosferdə səpalanması mexanizmləri nəzərə alınmaqla qıymətləndirməlidir. Bu hal molekulyar diffuziya mexanizmidir [12]. Genəsiyi olunan cırklondirci maddə kütłəsinin axının tonşiyini (texnoloji prosesin kəmiyyət təsviri) aşağıdakı kimi yazmaq olar:

$$M' = \frac{m'}{t} \cdot \dots \quad (1)$$

burada M - istehsalat şəraitində tullantıların məqdarı; m_i - hər bir obyektin atıldığı çirkənlərdicinin məqdarıdır.

Küləklə hava zərərlə qarışqların hava məkanında səpalanmasına əlverişli təsir göstərir və bu vaxt bəz verən proseslər diffuzion xarakter dasyır. Onun intensivliyi müəssisə və ya müəssisəyə yaxın arazilərdə çirkənlərdicilərin səpməsi və ya yüksilmə ilə müşayiət olunan sistemin vəziyyətini təyin edir. Belə ki, müasir dövrdə birmanlı olaraq müəyyən elmişdir ki, çirkənlərdicili maddələrin və qarışqların atmosfer havasında daşınması və yayılması illə növbədə hava axınlarını, yəni bu qarışqların yenidən paylandıığı hava həcmiñin hərəkət sürətindən asılıdır. Bu vaxt qarışqların hava həcmiñin daxilində paylanması konvektiv diffuziya qanunlarına görə baş verir, aşağıdakı tənliklə təsvir olunur.

$$J_{df} = C' \cdot q - D' \cdot gradC, \quad (2)$$

burada C' - i-sayılı qarışığın konsentrasiyası, mg/m^3 ; $gradC'$ - qarışığın yerdəyişməsinin həcmi sürəti, m^3/san ; $C' \cdot q$ - konvektiv axın; $D' \cdot gradC$ - diffuzion axındır.

Atmosferdə diffuzion axın konsentrasiyanın qradientinə mütənasib olmalı və atmosferdə qarışığın azalması istiqamətinə istiqamətləndirilir (minus işarəsi elə bunu göstərir). Əgər qarışq hərəkətdə olan axında olarsa, onda axın onu özü ilə aparır və fəzadə maddənin konvektiv yerdəyişməsinə yaradır ((2) tənlikdən $gradC'$ həddi).

(1) və (2) tənliklərindən istifadə etməklə insan-müəssisələr toplusu və kütü-atmosfer sistemləri üçün atmosferin keyfiyyət meyarını (AKM), müəssisələrin təhlükəlilik kateqoriyasını (MTK) və küçələrin təhlükəlilik meyarlarını (KTM) almaq olar.

Molekulyar diffuziya və konveksiya üçün atmosferin keyfiyyət meyarını (AKM) ümumi halda (3), konkret olaraq isə (4) və (5) tənlikləri ilə aşağıdakı kimi hesablamaq olar:

$$AKM = \begin{cases} \frac{M'}{J_{df}}, & \text{diffuziya həali} \\ \frac{M'}{J_{conv}}, & \text{konveksiyahəali} \end{cases} \quad (3)$$

$$AKM = \frac{MTK}{ETK} \quad (4)$$

$$AKM = \frac{M'}{J_{un}} \quad (5)$$

burada ETK - orazının ekoloji təhlükəlilik kateqoriyası, m^3/san .

(5) tənliyini sənaye ekologiyasında gəbul olunmuş göstəricilərə bağlamaq üçün, onun surət və məraclarını yol verilə bilən konsentrasiyaya (YVBK) vurmaq, n məqdarada olan qarışqların məqdarını toplamaq və dərəcəsinə yüksəltmək lazımdır, onda (4) tənliyi belə yazılıb [5]:

$$AKM = \left(\sum_{i=1}^n \frac{M'}{YVBK_i} \right)^{\alpha} / \left(\sum_{i=1}^n \frac{J_{un}}{YVBK_i} \right)^{\alpha} = \frac{MTK}{ETK} \quad (6)$$

ETK-si belə hesablanır:

$$ETK = \sum_{i=1}^n \left(\frac{J_{un}}{YVBK_i} \right)^{\alpha} \quad (7)$$

burada α_i - ölçüsüz sabitdir, i-növlü maddənin zərərlilik dərəcəsini kükürd dioksidin zərərlilik dərəcəsi ilə əlaqələndirir (qiymətləri cədvəl 1-də verilmişdir).

Cədvəl 1

Çirkənlərdicili maddələrin təhlükəlilikinin müxtəlif sinifləri üçün α_i əmsalının qiymətləri

Maddənin təhlükəlilik sinifi	1	2	3	4
α_i	1,7	1,3	1,0	0,9

Müəssisənin təhlükəlilik kateqoriyası (MTK) stasionar mənbələrdən həyata keçirilən və toksikiliyi də nəzərə alınan atılmış maddələrin təsiri ilə atmosferin keyfiyyətinin dəyişmələrini xarakterizə etmək üçün istifadə olunur. Bu göstərici atmosferə atılmışların kütłəvi xarakteristikalarını vasitəsi ilə təyin edilir:

$$MTK = \sum_{i=1}^n MTK_i = \sum_{i=1}^n \left(\frac{M_i}{YVBK_i} \right)^{\alpha_i} M_i \quad (8)$$

burada m - müəssisə tərəfindən atılmış çirkənlərdicili maddələrin sayı; MTK_i - i-növlü maddənin təhlükəlilik kateqoriyası, m^3/san ; M_i - i-növlü maddənin atmosferə atılmış kütłüsü, mg/san ; $YVBK_i$ - yaşayış məntəqəsinin atmosferində i-növlü çirkənlərdicili maddənin orta sutkalıq YVBK, mg/m^3 .

Atmosferdə çirkənlərdən müəssisələrinin verilmiş sərhəd şartlarına görə təhlükəlilik kateqoriyalarının qiymətləri cədvəl 2-də verilmişdir.

Cədvəl 2

Təhlükəlilik kateqoriyalarına görə müəssisələrin bölünməsi üçün sərhəd şartları

Müəssisənin təhlükəlilik kateqoriyası	MTK-nin qiymətləri
1	$\geq 31,7 \cdot 10^6$
2	$\geq 31,7 \cdot 10^4$
3	$\geq 31,7 \cdot 10^3$
4	$< 31,7 \cdot 10^3$

(7) tənliyi konvektiv diffuziya üçün (9), molekulyar diffuziya üçün isə (10)-dakı kimi yazılıcaq:

$$ETK = \sum_{i=1}^n \left(\frac{C_i \cdot V_c}{YVBK_i \cdot t} \right)^{\alpha_i} \quad (9)$$

$$MTK = \sum_{i=1}^n \left(\frac{D_i \cdot gradC}{YVBK_i} \right)^{\alpha_i} \quad (10)$$

Bələliklə, orazının təhlükəlilik kateqoriyasını (ETK) mövcud olan çirkənlər mənbələri və buradakı meteoroloji şərait asasında baxılan orazının hava mühitinin sanitər-gigiyenik vəziyyətini proqnozlaşdırmaq üçün asas parametri kimi istifadə etmək olar. Bu göstəricilər qarışqların atmosferə generasiyası sürətinin onun səpalanması (yükiləşmə) sürətinə olan nisbəti kimi təyin edilir. Onları təyin etmək üçün mənbədən atılmış çirkənlərdicili məqdarının, külüyən sürət və istiqamətlərinin, atmosferə yağıntılarının intensivliyinən, qarışqların toksikiliyinən və onun təhlükəlilik dərəcələrinin qiymətlərindən və qarışıq görə mühitin tutumunun qiymətlərindən istifadə olunur. Tədqiqatlarında asas diqqət inversiya hadisələrinin, atmosfer yağıntılarının intensivliyinən və külüyən sürətinin, həmçinin də orazının rəlyefinin atmosferin keyfiyyət indeksinə təsirinin qiymətləndirilməsinə yönəldildi.

Küləklə hava şəraitini (konvektiv diffuziya) üçün standart ekoloji şərait ($SE_3=1$) vaxtı qarışqların payıldığı orazılardan təhlükəlilik kateqoriyası (ETK) külüyən sürətini nəzərə alan aşağıdakı düsturla hesablanır [5]:

$$ETK = \sum_{i=1}^n q_i^{\alpha_i} = \sum_{i=1}^n \left(\frac{V_i}{t} \right)^{\alpha_i} = \sum_{i=1}^n \left[(0,5 \cdot \pi \cdot R_0 + (2 \cdot R_0 + v_d \cdot t) \cdot v_i \cdot t) \cdot \frac{h_i}{t} \right]^{\alpha_i} \quad (11)$$

burada q - qarışqların yerdəyişməsinin həcmi sürəti, m^3/san ; V_i - qarışqların payıldığı hava mühitinin həcmi, m^3/san ; R_0 - orazının radiusu, m ; v_d - diffuziya sürəti, m/san ; t - prosesin baş verdiyi vaxt, san ; v_i - külüyən sürəti, m/san ; h_i - yerətrafi atmosferin hündürlüyü, m ; α - tədqiq olunan orazının atmosferində olan qarışqların təhlükəlilik sinifinə müvafiq olan dərəcədir.

Şələkat, yəni küləksiz hava həali (molekulyar diffuziya) üçün ETK-si belə halın davamıyyətini nəzərə alan aşağıdakı düsturla hesablanır [5]:

$$ETK = \sum_{i=1}^n q_{bsh}^{\alpha_i} = \sum_{i=1}^n \left(\frac{V_i}{t} \right)^{\alpha_i} = \sum_{i=1}^n \left[\pi \cdot (R_i + v_i \cdot t) \cdot \frac{h_i}{t} \right]^{\alpha_i} \quad (12)$$

burada v_i - diffuziyanın sürəti, m/san .

Əgər qarışqlar atmosferdən yağıntılar vasitəsi ilə yuyulursa, onda ETK-si aşağıdakı düsturla hesablanır [5]:

$$ETK = q_{bsh}^{\alpha_i} \cdot \sum_{i=1}^n \Delta D_i = \left(\frac{V_i}{t_{bsh}} \right)^{\alpha_i} \cdot \left(\sum_{i=1}^n \eta_i \cdot D_i^{\alpha_i} \right) \quad (13)$$

burada η – qarışqların atmosfer yağıntıları vasitəsi ilə yuyulmasının həcmi sürəti, m^3/san ; Δt – yağıntıların döşümü nöticəsində atmosfer havasının çirkəlməsinin fərdi indeksinin dayımıdır.

Bu halda ETK mövcud çirkəlmə mənbələrinin və buradakı meteoroloji şəraitənəsində tədqiq olunan arazinin hava mühitinin keyfiyyətinin qiymətləndirilməsi üçün ikinci əsas parametr kimi istifadə olunmalıdır.

Sənaye şəhərində AKM atmosferdə müşahidə olunan müxtəlif meteoroloji şəraitdən asılı olaraq düzüllşələr mərəz qala bilər. Buna görə də belə vəziyyətlərin ehtimalının təyin olunmasına zorur yaranır, müxtəlif vəziyyətlər üçün isə atmosfer havasının keyfiyyət meyarları (AKM) bu dəstərlə təyin olunur:

$$K_{sum} = B_k \cdot K_k + B_s \cdot K_s + B_{va} \cdot K_{va} \quad (14)$$

burada B_k , B_s , B_{va} – müvafiq olaraq küləklə, şələkətlə və yağıntılı atmosfer şəraitinin olması ehtimalı; K_k , K_s , K_{va} – müvafiq olaraq küləklə, şələkətlə və yağıntılı hava şəraitinə uyğun hesablanmış atmosferin keyfiyyət meyarlarından.

İşin məzmunu. Atmosferin keyfiyyət meyarının hesablanması (6)-(9) dəstərləri əsasında həyata keçirilmişdir. Bu məqsədlə əvvəlcə atmosferi çirkəldirən müəssisələrin təhlükəlilik kateqoriyaları müəyyənləndirilmişdir. Hesablamalar aşağıdakı şərtlər çərçivəsində aparılmışdır. Tətqiq ki, sənaye şəhərində neft emalı vəzavunun fəaliyyəti nöticəsində atmosferə cədvəl 3-də göstərilmiş çirkəldirici maddələr atılmışdır.

Cədvəl 3

Göstərici	Tullantı kütləsi		
	t/il	%	Sıra dərəcəsi
Azot dioksid (NO ₂)	250	0.8	4
Kükürd dioksid (SO ₂)	3136	10.3	3
Toz	4532	14.8	2
Dəm qazı	22643	74.1	1

Cədvəl 4-də hər bir çirkəldirici maddənin atmosferdə yol verilə bilən konsentrasiyaları (YVBK) və onların təhlükəlilik sinifləri verilmişdir.

Cədvəl 4

Çirkəldirici maddələrin yol verilə bilən konsentrasiyalarının və onların təhlükəlilik siniflərinin qiymətləri

Göstərici	YVBK _{cc} , mg/m ³	Təhlükəlilik sinifi
Azot dioksid (NO ₂)	0.04	2
Kükürd dioksid (SO ₂)	0.05	2
Toz	0.15	3
Dəm qazı	3.00	4

Cədvəl 3, 4 və 1-in qiymətlərindən və (8) dəstərindən istifadə etməklə, hər bir maddənin təhlükəlilik kateqoriyası (MTK) hesablanır. Atılmış maddələrin miqdarı cədvəl 6-da t/il ilə ifadə olunduğu üçün bu konsentrasiyanın $m^3/saniyə$ ya gətirilməsi üçün 31.7 keçid əmsalından istifadə olunmalıdır:

$$MTK_{NO_2} = \left(\frac{250 \cdot 31.7}{0.04} \right)^{1.0} = 7691667 m^3/san; \quad MTK_{SO_2} = \left(\frac{3136 \cdot 31.7}{0.05} \right)^{1.0} = 19888224 m^3/san$$

$$MTK_{kz} = \left(\frac{4532 \cdot 31.7}{0.15} \right)^{1.0} = 957762 m^3/san; \quad MTK_{CO} = \left(\frac{22643 \cdot 31.7}{3.00} \right)^{0.9} = 69340 m^3/san$$

Bu hesablamalardan sonra sənaye müəssisəsinin təhlükəlilik kateqoriyası hesablanır:

$$MTK = 7691677+1988224+957762+69340 = 10707003 m^3/san = 1.07 \cdot 10^7 m^3/san.$$

Bundan sonra cədvəl 5-də atmosferə atılmış çirkəldirici maddələrin təhlükəlilik kateqoriyaları üzrə rəngalanılması verilmişdir.

Yuxarıdakı hesablamalardan belə bir natiycə gəlmək olar ki, sənaye müəssisəsində kütlo tullantısanıza görə 1-ci yerdə dəm qazıdır, maddənin təhlükəlilik kateqoriyasına görə azot dioksididir, müəssisənin özü isə təhlükəliliyin IV kateqoriyasına aiddir.

Cədvəl 5

Atmosferə atılmış çirkəldirici maddələrin təhlükəlilik kateqoriyaları üzrə rəngalanılması

Göstərici	Atmosferə atılma xarakteristikası		Sıra dərəcəsi
	MTK-nin qiymətləri	%	
NO ₂	769119531	87.0	1
SO ₂	1988.2	8.9	3
Toz	864.8	3.7	2
CO	81.9	0.4	4

Bundan sonra atmosferin keyfiyyət indeksinin qiymətləndirilməsi məsələsinə baxılmış və onun meyari aşağıdakı sərhəd şərtləri nəzərə alınmaqla həyata keçirilir:

- çirkəldirici maddə yətrafında hava təbəqəsində bərabər paylanıb, bu təbəqənin hündürlüyü atmosferin şəhəri dayanıqlıq dərəcəsindən asılıdır və olverişiz meteoroloji şəraitdə 100 m-də bərabərdir;
- hava mühitində həcmi, deməli, arazinin çirkəlməsi qarışqların atmosferdə səpalanması mexanizmləri ilə təyin olunur;
- külək olduqda ($v=1.0-10.0 \text{ m/san}$) səpalanma geniş diapazonda baş verə bilər və 3 saat ərzində müşahidə olunan meteoroloji şəraitə görə dəqiqləşdirilməlidir;
- arazinin təhlükəlilik kateqoriyası baxılan kompleks üçün xarakterik olan məlumatlar nəzərə alınmaqla (cədvəl 6) hesablanır, baxılan hələ ETK-si küləyin sürətindən asılıdır, bu vaxt atmosferdə trapesiyaya oxşar məşəl formallaşır.

Cədvəl 6

AKM-nin hesablanması üçün başlangıç məlumatlar

Sənaye sahəsinin radiusu (R), m	Ərazinin atmosferinə təsir müddəti (t), saat	Diffuziya sürəti (v _d), m/san	ETK, m ³ /san
500	3.0	0.3	$1.1 \cdot 10^7$

Ərazinin təhlükəlilik kateqoriyasının (ETK) bütün qiymətləri konvektiv diffuziya üçün küləyin sürəti 1.0 m/san olan hələ dörd prioritet çirkəldirici maddələr üzrə (11) dəstərindən asasən hesablanır (azot dioksid, kükürd dioksid, karbon dioksid və tozlar): $ETK = 3.3 \cdot 10^6 \text{ m}^3/\text{san}$

Hava axınlarının **temperatur stratifikasiyası** şəraitində qarışqların səpalanması vaxtı tullantıların mənbədən yayılması məsafəsi aşağıdakı dəstərlə hesablanır.

$$R_t = R_0 + v_{dif} \cdot t, \quad (15)$$

burada R_0 – sənaye sahəsinin radiusu, m; v_{dif} – hava axınlarının sürəti; $v_{dif} = 0.3 \text{ m/san}$.

$$\text{Deməli, } R_t = 500m + 0.3m/san \cdot 1.1 \cdot 10^4 \text{ san} = 3800m.$$

Davamıyyəti 0,5 saat olan inverisya hadisəsində çirkəldirici maddələr buludlarının radiusu olacaq: $RI = 500 m + 0.01 m/san \cdot 1.1 \cdot 10^4 \text{ san} = 520 m$.

Hava axınlarının davamıyyəti (0,5 saat = $1.8 \cdot 10^3 \text{ san}$) **inversion hərəkətləri** vaxtı arazinin təhlükəlilik kateqoriyası (12) dəstərə vasitəsi ilə hesablanır: $ETK = 9.2 \cdot 10^5 \text{ m}^3/\text{san}$. Hesablananın sıfır nöqtəsi qarışqların konvektiv diffuziya mexanizmi ilə səpalanması vaxtı sürəti $1,0 \text{ m/san}$ olan küləyin sürəti üçün atmosferin keyfiyyət meyarının qiymətinə müvafiqdir. Hava təbəqələrinin inverisyon hərəkətlərinin davamıyyəti 0,5 saat aza halda atmosferin keyfiyyət meyarının qiyməti $11.9 \cdot 10^{-2}$ məvəqfiqdır və bələdliklə, baxılan arazidə ekoloji flakat vəziyyəti yaranır [3]:

$$K_{sum} = \frac{1.1 \cdot 10^7}{9.2 \cdot 10^5} = 11.9 \quad (16)$$

Baxılan ərazi-sənaye kompleksinin yerləşdiyi ərazidə atmosferin real vəziyyətinin atmosferin keyfiyyət meyarına təsiri qiymətləndirmək üçün keyfiyyət meyarının orta vəziyyətinə müxtəlif meteoroloji elementlərin təkrarlanması ehtimalının təsiri düzəlşini də etmək lazımdır. Bu zaman hava mühitində qarışqların səpalanmasına və ya yuyulub çökdürləməsinə cavab verən prioritet meteoroloji elementlərin müyyən edilməlidir. Məsələn, şəhər qəbul etmək olar ki, hava xidmətinin proqnozlar bürosunun hesablamalarına görə baxılan sənaye müəssisəsinin yerləşdiyi

ərazidə hava şəraiti yüksək küləkli vəziyyət ilə xarakterizə olunur. Belə ki, küləkli havanın ehtimalı 87,6%-dan çoxdur, şələkəlli havanın təkrarlanması 10,3%-dir, və onlardan 9,3%-i isə atmosferin temperatur stratifikasiyasına ($v_{sf} = 0,1-1,0 \text{ m/san}$) və ancət 1,0%-i hava axınlarının inversion axınlarına təsadüf etmişdir ($v_{sf} \leq 0,1 \text{ m/san}$). Atmosfer yağıntılarının illik təkrarlanması 2,1% təşkil edir. Yəni, baxılan sənaye müəssisəsi zonasında mövcud ola bilən hava şəraiti müəssisə tərəfindən atmosferə atılmış zərərləri qarşıqların səpalənməsi üçün yaxşı şərait yarada bilər. Lakin, atmosfer yağıntılarının az məqdarla olması sabobindən baxılan ərazinin atmosferin özü-özünü təmizləməsi qabiliyyəti çox aşağıdır. Hesablamalar (14) düsturunun köməyi ilə aparılmışdır.

$$K_{atm} = B_k \cdot K_k + B_t \cdot K_t + B_{sa} \cdot K_{sa} = 0.876 \cdot 3.2 + 0.103 \cdot 11.7 + 0.021 \cdot 0.3 = 4.0 \quad (17)$$

Küləyin sürətinin atmosferin keyfiyyətinə təsiri. Küləyin sürətinin atmosferin keyfiyyətinə təsiri (11) düsturuna əsasən qiymətləndirilir. Alınmış natiča isə belədir: $AKM=1,07 \cdot 10^7 / 3,3 \cdot 10^6 = 3,2$. Burada eyni zamanda küləkli hava şəraitində qarşıqların səpalənməsi vaxtı tullantı mənbəsindən onların yayıldığı yərə qədər məsafə də müəyyən edilmişdir. Bunun üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:

$$L_m = V_k \cdot t \quad (18)$$

burada V_k – küləyin sürəti, m/san ; t – çirkənləndirici maddənin ərazinin atmosferinə təsir müddəti, san . Məsələn, küləyin sürəti 1 m/san və $t=10^4 \text{ san}$ olunda, bu məsafə belə olacaq:

$$L_m = 1m/san \cdot 10^4 \text{ san} = 11000m$$

Hava axınlarının hərəkət sürətinin $0,3 \text{ m/san-ə}$ bərabər görtürdüyü vaxtı temperatur stratifikasiyası üçün ETK-si (12) düsturuna əsasən hesablanır. Sıfır nöqtə davamıyyəti 1,0 saat olan hava axınlarının inversion hərəkəti hələ üçün təyin olunur. (12) düsturunun tərkibinə daxil olan məlumatlar aşağıdakılardan ibarətdir: cədvəl 4-dən göründüyü kimi $v_{sf} = 0,3 \text{ m/san}$ (diffuziymanın sürəti); $R=500 \text{ m}$; $t = 3 \text{ saat} \cdot 3600 \text{ san} = 10800 \text{ san} = 1,1 \cdot 10^4$; $h_b = 100 \text{ m}$. Beləliklə: $ETK = 9.4 \cdot 10^5 \text{ m}^3/\text{san}$. Atmosferin keyfiyyət meyari (6) düsturuna görə hesablanır: $K_{atm} = \frac{1,1 \cdot 10^7}{9,4 \cdot 10^5} = 11,7$. Beləliklə, baxılan ərazidə ekoloji flakat vəziyyəti yaranır.

Küləyin sürətinin variasiyalarının atmosferin keyfiyyət meyarına təsirini qiymətləndirmək məqsədi küləyin sürəti $1-10 \text{ m/san}$ intervalında hər 1 m/san-dən bir artırımaqla (11) düsturunun köməyi ilə hesablamalar aparılmışdır. Alınan natičələr cədvəl 7 formasında təqdim olunmuşdur.

Cədvəl 7

Tədqiq olunan ərazi-istehsalat kompleksi üçün ərazinin təhlükəlilik kateqoriyasının və atmosferin keyfiyyət meyarının qiymətləri. Qarşıqların səpalənməsi mexanizmi – konvektiv diffuziya

Sürət, m/san	ETK, m^3/san	AKM-nın qiyməti	Məsafə, km	Ərazinin xarakteristikası
1	$3.3 \cdot 10^6$	3.3	11.0	Böhrən zonası
2	$8.5 \cdot 10^6$	1.7	22.0	
3	$1.2 \cdot 10^7$	0.9	33.0	
4	$1.9 \cdot 10^7$	0.7	44.0	
5	$2.6 \cdot 10^7$	0.6	55.0	
6	$3.4 \cdot 10^7$	0.5	66.0	
7	$4.2 \cdot 10^7$	0.44	77.0	
8	$5.0 \cdot 10^7$	0.4	88.0	
9	$5.9 \cdot 10^7$	0.37	99.0	
10	$6.8 \cdot 10^7$	0.35	110.0	

Gərgin zona

Alınan natičələrdən görünür ki, küləyin sürəti 1 m/san olan halda böhrən yüksəlmə atmosferin çirkənləndiriciliyi mənbəsindən $11,0 \text{ km}$ məsafəyə yayılacaq. Çirkənləndirici maddələrin səpalənməsi prosesi üçün küləyin böhrən sürəti mövcuddur və 2.2 m/san-yə bərabərdir. Küləyin sürəti 2.2 m/san-dən az olan konvektiv diffuziya mexanizmi ilə baş verən proses çirkənləndiriciliyin yaxınlığında ərazinin atmosferində qarşıqların səpalənməsi üçün kifayət etmir, küləyin sürəti 2.2 m/san-dən çox olduqda isə əksinə. Çirkənləndiricilərin urbanizasiyaya uğramış ərazilərə

səpalənməsi üstünlük təşkil edir. Konvektiv diffuziya vaxtı AKM-nın qiymətləri (cədvəl 7) göstərir ki, baxılan müəssisənin atmosferində şətti tamiz hava heç vaxt ola bilməz. Böhrən yüksəlmələrə ən çox küləyin sürəti $1.0-2.0 \text{ m/san}$ arasında dayisdikdə baş verir. Sürət 2.0 m/san-dən çox olduqda isə – gərgin vəziyyət yaranır.

Atmosfer yağıntılarının atmosferin keyfiyyətinə təsiri. Atmosfer yağıntıları müşahidə olunduqda ərazinin təhlükəlilik kateqoriyası (13) düstur vasitəsi ilə hesablanmışdır. Bu düstur müvafiq üs darəcəsinə malik qarşıqların yuyulub aparılmasınamənin həcmi sürətinin atmosferin çirkənləndiriciliyin cəmi indeksinin dayışmasının hasilini ifadə edir. Bu halda an gələcək çirkənləndirici maddə azot dioksididən olduğundan ərazinin təhlükəlilik kateqoriyası ən çox bu maddəyə görə hesablanacaq. Bu məqsədə (13) düsturunu aşağıdakı kimi başqa şəkildə yazaq:

$$ETK = \left(\frac{\pi \cdot R^2 \cdot h_b}{t_{bkh}} \cdot A \cdot CK(NO_2) \right)^{\alpha} \cdot (I \cdot \eta(NO_2)) \quad (19)$$

burada $A \cdot CK(NO_2)$ – azot oksidindən görə atmosferin çirkənləndiriciliyin indeksi; R – sənaye sahəsinin radiusu, m ; h_b – yerətrafi atmosferin hündürlüyü, m ; $\eta(NO_2)$ və t_{bkh} – atmosfer yağıntılarının intensivliyindən asılı olan və qrafiki məlumatlara əsasən təyin olunan empirik indeksdir ($\eta(NO_2)=0.008$; $t_{bkh}=15$); I – atmosfer yağıntılarının intensivliyi, mm/saat .

[5]-da verilmiş məlumatda görə sonnayə müəssisəsinin ərazisində atmosferin çirkənləndiriciliyin indeksinin (ACI) qiyməti 5.31 ± 0.1 -ə bərabərdir. Əgər atmosfer yağıntılarının intensivliyi 1 mm/saat olarsa, onda ərazinin təhlükəlilik kateqoriyası aşağıdakına bərabər olacaq:

$$ETK = \left(\frac{3.14 \cdot 500^2 \cdot 100}{15} \cdot 5.31 \right)^{1.3} \cdot (1 \cdot 0.008) = 3.8 \cdot 10^7 \text{ m}^3/\text{san}$$

Atmosfer yağıntılarının intensivliyi 0 mm/saat olan vaxtı (sıfır nöqtəsi) ərazinin təhlükəlilik dərəcəsi üç həlfdan asılı olaraq təyin edilir: 1-ci haldə sistem tarazlıq vəziyyətində olunda konvektiv diffuziya üçün qarşıqların səpalənməsinin sərhəd şartına görə; 2-ciisi atmosferin temperatur stratifikasiyasının vaxtı qarşıqların səpalənməsinin sərhəd şartına görə; -3-cüsü hava axınlarının inversion hərəkatları vaxtı qarşıqların səpalənməsinin sərhəd şartına görə.

Atmosfer yağıntılarının atmosferin keyfiyyəti meyarına təsir intensivliyi $1-dən 8 \text{ mm/saat-a}$ qədər dəyişən yağıntıların yağış və ya qar halında düşməsi hələ üçün qiymətləndirilmişdir. Atmosfer yağıntılarının yağması müddəti 20 dəqiqəyə bərabər və daha çox götürülmüşdür ki, sistem tarazlıq vəziyyətindən qayda bilsin. Baxılan halda sıfır nöqtədən ənqəvə konvektiv diffuziya üçün qarşıqların səpalənməsinin sərhəd qiymətinə görə təyin edilmişdir ($v=1.0 \text{ m/san}$), belə ki, baxılan sənaye müəssisəsi ərazisində belə hava şəraiti xarakterikdir. Atmosfer yağıntılarının intensivliyinin müxtalif qiymətlərində alınmış ərazinin təhlükəlilik kateqoriyalarının və atmosferin keyfiyyəti meyarının qiymətləri cədvəl 8-də verilmişdir.

Cədvəl 8

Ərazinin təhlükəlilik kateqoriyalarının və atmosferin keyfiyyəti meyarının qiymətlərinin atmosfer yağıntılarının intensivliyindən asılılığı

I, mm/saat	0	1	2	3	4	5	6	7	8
ETK, m^3/san	$3.3 \cdot 10^6$	$3.8 \cdot 10^7$	$7.6 \cdot 10^7$	$1.1 \cdot 10^8$	$1.5 \cdot 10^8$	$1.9 \cdot 10^8$	$2.3 \cdot 10^8$	$2.7 \cdot 10^8$	$3.0 \cdot 10^8$
AKM	2.82	0.26	0.13	0.09	0.07	0.06	0.05	0.04	0.035

Cədvəl 8-dən göründüyü kimi atmosfer yağıntılarının intensivliyinin 0-dan 8 mm/saat-a qədər dəyişən yağıntıların keyfiyyəti meyarı 3.300 ± 0.035 -yə qədər azalır. Buradan həmçinin görünür ki, atmosfer yağıntılarının intensivliyinin böhrən qiymətlərinin 0.25 mm/saat qiyməti uyğun galır. Yəni, bu o deməkdir ki, atmosfer yağıntılarının intensivliyinin $0.25-8.0 \text{ mm/saat}$ diapazonunda dəyişməsi atmosferin keyfiyyəti meyarı atmosfer yağıntılarının dəyişməsi intensivliyindən asılı deyil və atmosferdə çirkənləndirici maddələrin yuyulub çökəmisi prosesləri üstünlük təşkil edir.

Bələliklə, sənaye müəssisəsinin ərazisində atmosfer yağıntılarının yağması ehtimalının az olmasına baxılmayaraq (2.1%), belə yağıntılar urbanizasiyaya uğramış ərazilərin atmosferin keyfiyyətinə əhəmiyyətli təsir göstərə bilər.

Temperatur inversiyalarının atmosferin keyfiyyatına təsiri. Tədqiq olunan kompleks üçün temperatur stratifikasiyası şəraitlərin qarışıqların səpalənməsi vaxtı atmosferin keyfiyyat meyarının hesablanması və qiymətləndirilməsi verilmiş sərhəd şərtlərinə görə aparılır: a) çirkənləndirici maddə yerətrafi hava qatında bərabər paylanıb. Bu qatın hündürlüyü atmosferin saqılı dayanıqlıq dərəcəsindən asılıdır və olverisiz meteoroloji şəraitdə 100 m-ə bərabərdir; b) hava mühitinin həcmi və deməli, orazinin çirkənləndirici maddələrin atmosferdə səpalənməsi mexanizm ilə təyin olunur: - hava axınlarının temperatur stratifikasiyası şəraitində qarışıqların səpalənməsi sürəti 0,0-1,0 m/san intervalında dayıya bilar, prosesin baş vermişsi üçün isə vaxt 3 saatdan 6 saatə qədər qəbul edilir. Orazinin təhlükəsizlik kateqoriyası tədqiq olunan ərazi üçün xarakterik olan başlangıç məlumatlar (cədvəl 6) nəzərə alınmaqla hesablanıb. Bu halda ETK-si termodifuziyanın sürətindən asılıdır, atmosferdə isə sfəroid formalı məşəl yaranır. Alınan nəticələr cədvəl 9-da verilmişdir.

Cədvəl 9
Tədqiq olunan ərazi üçün ETK-nin və AKM-nin qiymətləri. Hava şəraiti – hava axınlarının temperatur stratifikasiyası

Sürət, m/san	ETK, m ³ /san	Atmosferin keyfiyyat meyarının qiyməti	Məsafə, km	Ərazinin xarakteristikası
0	5,2·10 ⁵	21,2	0,5	
0,3	9,4·10 ⁵	11,7	3,8	Ekoloji fəlakət zonası
0,5	1,4·10 ⁶	7,9	6,0	
0,7	2,5·10 ⁶	4,6	8,2	Ekoloji fəlakət zonası
0,8	2,8·10 ⁶	4,0	9,3	
1,0	3,3·10 ⁶	3,0	16,0	Böhrən zonası

Qarışıqların səpalənməsi prosesi üçün hava axınlarının hərəkətinin böhrən sürəti mövcuddur və bizim baxduğumuz haldə 0,45 m/san-ya bərabərdir. Bu qiymətdən aşağı hava axınlarının hərəkət sürəti müşahidə edildikdə, temperatur stratifikasiyasında olduğu kimi, qarışıqların atmosferdə səpalənməsi prosesində çirkənləndirici maddələrin yüksəlməsi üstünlük təşkil edir. Hava axınlarının hərəkət sürəti 0,45 m/san-dan çox olduqda isə qarışıqların daha sürətlə səpalənməsi və deməli atmosferin təmizlənməsi prosesləri üstünlük təşkil edir.

Temperatur stratifikasiyası vaxtı (cədvəl 9) atmosferin keyfiyyat meyarının qiymətləri göstərir ki, baxılan sənaye müəssisəsi zonasında hava axınlarının saqılı sürətinin 0-dan 0,3 m/san – ya qədər sürətində ekoloji fəlakət hali yaranır, hava axınlarının saqılı hərəkət sürətləri 0,3-dən 0,8 m/san-ya qədər olduqda baxılan ərazilədə ekoloji vəziyyət yaranır. Hərəkət sürətinin 0,8-1,0 m/san qiymətlərində isə atmosferin keyfiyyəti böhrən yüksəlmə həddinə qədər yaxşılaşır.

Şəhərin atmosferində havanın dörgünüluğu ilə əlaqədar on olverisiz hava şəraiti üçün ərazinin təhlükəsizlik kateqoriyası (12) düsturu vasitəsi ilə hesablanır. Bu haldə ərazinin təhlükəsizlik kateqoriyası hava axınlarının inversion hərəkətlərinin davamlığı ilə təyin edilir. Qiymətləndirilmələr aşağıdakı sərhəd şərtləri çərçivəsində aparılmışdır: a) çirkənləndirici maddələrin yerətrafi hava təbəqəsində bərabər paylanıb. Bu təbəqənin hündürlüyü atmosferin saqılı dayanıqlıq dərəcəsindən asılıdır və olverisiz meteoroloji şəraitdə 100 m-ə bərabərdir; b) hava mühitinin həcmi və deməli, çirkənləndirici maddənin həcmi qarışıqların atmosferdə səpalənməsi mexanizm ilə təyin edilir: hava axınlarının inversion hərəkəti vaxtı qarışıqların səpalənməsi sürəti minimaldır və $v_{uf} = 0,01 \text{ m/san}$, hava axınlarının inversion hərəkətlərinin davamlığı 0,5 saatdan 6,0 saatə qədər davam edir. Hava axınlarının inversiyasının müxtəlif şəraitində atmosferin keyfiyyat meyari (7) düsturu ilə hesablanır. Alınan nəticələr cədvəl 10-da verilmişdir.

Buradan görünür ki, çirkənləndirici qarışıqların inversion mexanizm vasitəsi ilə səpalənməsi zamanı baxılan sistemdə tarazlığın bərpə olunmasının böhrən vaxtı 1,0 saat təşkil edir. Yəni, davamlığı 0-dan 1,0 saatə qədər olan inversiya hadisələri vaxtı qarışıqların səpalənməsi, onların toplanmasından üstünlük təməlidir. Lakin, qarışıqların atmosferdə səpalənməsi baş vermir və ancaq onun toplamış yüksəlməsi barədə mülahizə yürütmək olar.

Həmçinin hesablamaların nəticələrindən görkəm olar ki, davamlığı 0-dan 6 saatə qədər olan hava axınlarının inversion hərəkətləri vaxtı urbanlaşdırılmış ərazilərin atmosferinin keyfiyyəti gərgin vəziyyətdən fəlakət vəziyyətinə qədər dəyişir.

Baxılan sənaye müəssisəsi zonasının təhlükəsizlik kateqoriyasının və atmosferin keyfiyyat meyarlarının qiymətləri. Hava şəraiti – hava axınlarının inversiyası

Inversiyan davamlığı, saat	ETK, m ³ /san	Atmosferin keyfiyyat meyarının qiyməti	Məsafə, km	Ərazinin xarakteristikası
0	$3,3 \cdot 10^6$	3,3	0,5	Gərgin
0,5	$9,2 \cdot 10^5$	11,9	0,52	
1	$5,2 \cdot 10^5$	21,2	0,54	
3	$1,9 \cdot 10^5$	55,1	0,61	Ekoloji fəlakət zonası
6	$1,6 \cdot 10^5$	68,8	0,37	

Nəticələr:

1) Sənaye şəhərində atmosfer havasının keyfiyyat meyarının qiymətləndirilməsinin asaslarını müəssisənin təhlükəsizlik kateqoriyasının ərazinin təhlükəsizlik kateqoriyasına nisbəti təskil edir. Bu göstəricilərin təyinində çirkənləndirici maddələrin yol verili bilən konsentrasiyalardan istifadə olunur.

2) Ərazinin təbii-iqlim şəraitinin atmosferin keyfiyyatına təsiri vaxtı küləyin sürətinin, atmosfer yağıntılarının intensivliyinin, atmosferin temperatur stratifikasiyasının və temperatur inversiyalarının qiymətlərinin müxtəlif variantlarından istifadə edilmişdir.

3) Küləkli hava şəraiti (konvektiv diffuziya) vaxtı ərazilərin təhlükəsizlik kateqoriyasına qarışıqların yerəşməsinin həcmi sürəti, qarışıqların paylaşıldığı hava mühitinin həcmi, orazinin radiusu, diffuziya sürəti, prosesin baş verdiyi vaxt, küləyin sürəti, yerətrafi atmosferin hündürlüyü, tədqiq olunan ərazinin atmosferində olan qarışıqların təhlükəsizlik sinfi kimi amillər təsir edir. Hesablaşma eksperimentləri vaxtı müəyyən edilmişdir ki, küləyin sürəti artıq ərazinin təhlükəsizlik kateqoriyası əyrixtli qanunauyğunluqla azalır və atmosfer havasının keyfiyyət vəziyyəti yaxşılaşır.

4) Atmosferi çirkənləndirən qarışıqların atmosferdən yağıntıları vasitəsi ilə yuyulmasının ərazinin təhlükəsizlik kateqoriyasına η -qarışıqların atmosfer yağıntıları vasitəsi ilə yuyulmasının həcmi sürəti ya yağıntıların düşməsi nəticəsində atmosfer havasının çirkənləndirilməsinin fərdi indeksinin dəyişməsi təsir edir.

5) Atmosferdə hava axınlarının temperatur stratifikasiyası artıraq ərazinin təhlükəsizlik kateqoriyası əyrixtli qanunauyğunluqla azalır və atmosfer havasının keyfiyyət vəziyyəti yaxşılaşır.

6) Atmosferdə hava axınlarının inversiyası artıraq ərazinin təhlükəsizlik kateqoriyası azalır əyrixtli qanunauyğunluqla artır və atmosfer havasının keyfiyyət vəziyyəti pislşir.

ƏDƏBİYYAT

1. Monitoring качества атмосферного воздуха для оценки воздействия на здоровье человека / Региональные публикации ВОЗ, Европейская серия, № 85, 316 с.
2. Какарека С.В. Оценка суммарного загрязнения атмосферного воздуха // География и Природные ресурсы. 2012. Т.33. №2. С.113-118.
3. Руководство по контролю загрязнения атмосферы РД 52.04.186-89. - Л.: Гидрометеонздат, 1979. - 693 с.
4. Мажренова Н.Р., Нуғайманова А.О. Нормирование качества воздушного бассейна г.Алматы и оценка комплексного показателя уровня загрязненности // Известия Национальной Академии наук Республики Казахстан, серия физико-математическая, №2, 2014, с.196-200.
5. Байтелова А.И. Оценка изменения качества атмосферы урбанизированной территории (на примере промышленного района г.Оренбурга) // Вестник ОГУ, №9, 2004, с.90-97.
6. Аналитический обзор «Качество воздуха в крупнейших городах России за десять лет (1998-2007 гг.)». Санкт-Петербург. 2009.
7. Качество атмосферного воздуха, выполненное по проекту «South Stream». URS-EIA-REP-204635.
8. Council Directive 96/62/EC of 27 September 1996 on Ambient Air Quality Assessment and Management // Official Journ. of the European Communities. - 2001. - 9 p.
9. Air Quality Index (AQI) - A Guide to Air Quality and Your Health. - <http://airnow.gov/index.cfm?action=aqibasics.aqi>

10. Technological Rules Concerned «Ambient Air Quality Daily Report». - http://fire.biol.wvu.edu/trent/alles/China_API_Rules.pdf
- 11.Цыпра А.А., Боец В.М., Куksanov В.Ф., Старокожева Е.А. Комплексная оценка качества атмосферы промышленных городов Оренбургской области. - Оренбург: Изд-во ОГУ, 1999. - 168 с.
- 12.Байтолова А.И., Шабанова С.В. Источники загрязнения объектов окружающей среды: Методические указания к лабораторным и практическим занятиям. - Оренбург: ГОУ ОГУ, 2003.-47с.

REFERENCES

- Monitoring kachestva atmosfernoqo vozduxa dlya osenki vozdeystviya na zdorovyx cheloveka / Regionalniye publikasiy VOZ, Yevropeyskaya seriya, № 85, 316 s.
- Kakareka S/V/ Osenka summarnoqo zaqryazneniya atmosfernoqo vozduxa//Geoqrafiya i prirodiye resursi. 2012. T.33. №2. s.113-118.
- Rukovodstvo po kontrolyu zaqryazneniya atmosfery RD 52.04.186-89. -L.: Gidrometeoizdat, 1979. 693 s.
- Majrenova N., Nuqimanova A.O. Normirovaniye kachestva vozdushnoqo basseyna q. Almati I osenka kompleksnoqo pokazatelya urvnya zaqryaznennosti // Izvestiya Nasionalnoy Akademii nauk Respublik Qazaxistan, seriya fiziko-matematicheskaya, №2, 2014, s.196-200.
- Baytellova A.I. Osenka kachestva atmosferi urbanizirovannoy territorii (na primere promishlennoqo rayona q.Orenburg) // Vestnik OQOU, №9, 2004, s.90-97.
- Analiticheskiy obzor "Kachestvo vozduxa v krupnyx qorodax Rosii za desyat let (1998-2007 qq.)". Sankt-Peterburqr, 2009.
- Kachestvo atmosfernoqo vozduxa vipolnennoqo po proyektu «South Stream». URS-EIA-REP-204635.
- Council Directive 96/62/EC of 27 September 1996 on Ambient Air Quality Assessment and Management // Official Journ. of the European Communities. - 2001. - 9 p.
- Air Quality Index (AQI) - A Guide to Air Quality and Your Health. - <http://airnow.gov/index.cfm?action=aiqbasics.aqi>
- Technological Rules Concerned «Ambient Air Quality Daily Report». - http://fire.biol.wvu.edu/trent/alles/China_API_Rules.pdf
- Tsitsura A.A., Boyev V.M., Kuksanov V.F., Starokojeva Y.A. Kompleksnaya osenka kachestva atmosfery promishlennix qorodov Orenburqskoy oblasti. Orenburq: Izd-vo OQU, 1999. - 168 s.
- Baytellova A.I., Shabanova S.V. Istochniki zaqryazneniya obyektov okrujuyushchey sredy: Metodicheskiye ukazaniya k laboratornym i prakticheskym zanyatiyam. - Orenburq: QOU OQU, 2003. -47s.

ВОПРОСЫ ОЦЕНКИ КАЧЕСТВА АТМОСФЕРНОГО ВОЗДУХА И ВЛИЯНИЕ НА НЕГО МЕТЕОРОЛОГИЧЕСКИХ ФАКТОРОВ

С.Г. Сафаров

Статья посвящена оценке качества атмосферного воздуха и влиянию на него метеорологических условий. Дан краткий обзор научно-практических достижений в этой области Всемирной Организации Здравоохранения, стран СНГ, Европейского Союза и ряда других ведущих стран мира. В краткой форме оценены теоретические основы и механизмы влияния метеорологических факторов на них. В исследованиях основное внимание уделено на процессы инверсии, интенсивности атмосферных осадков и скорости ветра, а также рельефа территории, которые влияют на качество атмосферного воздуха. Оценка качества атмосферного воздуха осуществлена на основе численных экспериментов, которые широко используются в научной сфере. С этой целью в первую очередь определены категории предприятий, загрязняющие атмосферу. В качестве примера основных загрязняющих веществ рассмотрены азот диоксид (NO_2), диоксид серы (SO_2), пыль и угарный газ (CO).

Ключевые слова: качество атмосферного воздуха, категории опасности промышленных предприятий, численный эксперимент, метеорологические элементы

ASSESSMENT OF ATMOSPHERIC AIR QUALITY AND THE IMPACT OF METEOROLOGICAL FACTORS ON IT

S.H. Safarov

The article is devoted to the assessment of atmospheric air quality and the study of the impact of meteorological factors on it. There is an overview of the scientific and practical achievements of the World

Health Organization, the European Union and some leading countries in the world. Theoretical bases for evaluation of atmospheric air quality criteria and the mechanisms of the meteorological factors influence on their were briefly evaluated. The main focus of the studies is to assess the impact of inversion events, the intensity of atmospheric precipitation and the velocity of the wind, as well as the impact of area relief on the atmospheric quality index. The assessment of atmospheric air quality was based on computational experiments. First of all, hazard categories of air pollution enterprises have been identified. Examples of nitrogen dioxide (NO_2), sulfur dioxide (SO_2), dust and carbon dioxide were considered as the main pollutants.

Keywords: atmospheric air quality, hazard categories of industrial enterprises, computational experiment, meteorological elements

Şəhərəfli haqqında məlumat:

Soyadı, adı, atasının adı	Səfərov Sürxay Həsən oğlu
İş yeri	Milli Aviasiya Akademiyası, "Ötraf mühitin aerokosmik monitorinqi" kafedrası
Vəzifəsi	Professor
Maraq sahəsi	Ekoloji problemlər
E-mail	surxaysafarov@gmail.com
Əlaqə telefonu	(+994) 50 371 31 15

Rəyçi: *t.e.d. A.N. Bədəlova*